




## 2 azərbaycanlı milyonçunun bankından şikayət

Orucağa Əhədov:

"Departament rəhbəri Elnur Vəliyev deyir ki, gedin, özünüzü yandırın"



"Ümidimiz Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüşət Aslanlıyadır. "Nikoilbank"da bizləri rəsmən soyurlar, faiz almaqla yanaşı, əlavə ödənişlər etməyimizi tələb edirlər. Elə belə də devalvasiya belimizi qırıb, bu tərəfdən də bankın İdarə Heyətinin sədrinin 1-ci müavini Fərhad Hacınski başımıza oyun açır".

Masallı şəhər sakini

Orucağa Azad oğlu Əhədov

belə deyir. Onun sözlərinə görə, bankdakı üzleşdikləri qanunsuz yığımlarla bağlı F.Hacınskinin qəbuluna düşmək istəyiblər: "Bütün nazirlərimiz şəhər və kəndlərə gedir, camaatı qəbul edib dinləyirlər. 10 gündür ki, banka ayaq döyürük, amma Fərhad Hacınskinin qəbuluna düşmək olmur. Bankdan 8 dekabr 2015-ci ildə kredit götürmüşəm. Qızıl girov qoymuşam. Razılaşmamız olub ki, qızılı dəyişə-dəyişə hər ay ana məbləğdən və faizdən azaldacağam. "Nikoilbank"-ın İdarə Heyətinin sədr müavini Vasiliy Xamaza devalvasiyaya qədər bizdən girovları dəyişəndə 20 manat haqq alırdı. Amma devalvasiyadan sonra bu qaydanı ləğv etdi. Üstəlik, faizləri dolları 1.05 manat olmaqla hesablanmasına göstəriş vermişdi. Onun yerinə Fərhad Hacınski təyin edildikdən sonra bizdən faizlər də, əlavə 20 manat da alınır, üstəlik, dolları da 1 manat 75 qəpik hesabı ilə götürürlər".

**O.Əhədov deyir ki, F.Hacınskinin sahibkarlara qarşı yeritdiyi siyasət ümumilikdə ölkə rəhbərliyinin siyasətinə ziddir:** "Bu adam devalvasiya dövründə nə fikirləşib mənim kimi kiçik sahibkarları soyur bilmirəm. Banka gedirik, departament rəhbəri Elnur Vəliyev dinləyir, bizə açıq-aydın deyir ki, gedin, özünüzü yandırın, istəyirsiniz öldürün. Ona deyirəm ki, Masallıdanam, orada əkin-biçinlə məşğulam. Banka xeyli xeyir vermişəm. Elnur Vəliyev deyir ki, get, nə bilirsen elə. Girov qoyduğumuz mali da vermirlər. Hegemonluq edirlər. Rüşət Aslanlıya da müraciət ünvanlamışıq. Xahiş edirik ki, Fərhad Hacınski və Elnur Vəliyev haqda tədbir görülsün. Elə ay olur ki, bizdən 700-800 manat əlavə pul alınır və bu pul faizlərdən, əsas məbləğdən çıxılır".

Qeyd edək ki, bankın səhmlərinin yarıdan çoxu "Topaz Investments" QSC-yə, 1 faizi İsgəndər Xəlilovun sahib olduğu "ISR Holding" MMC-yə, yerdə qalan hissəsi isə Rusiyada yaşayan azərbaycanlı biznesmen Vahid Ələkbərova məxsusdur.

□ E.HÜSEYNOV

**P**aytaxtın kanalizasiya sisteminin bərhad, köhnə və keyfiyyətsiz olması uzun illərdir müzakirə mövzusu. Lakin bu illər ərzində kanalizasiya sisteminin yenilənməsinə cəhd edilməyib. Üstəlik, bir çox yaşayış massivlərində kanalizasiya sisteminin olmaması yağış yağan kimi paytaxtda acınacaqlı durum yaradır. Ekspertlər bununla bağlı bir sıra qurumların və rəhbər şəxslərin məsuliyyət daşdığını bildirsələr də, rəsmilər məsuliyyətsizliklərinə səbəb göstərmirlər.

Son olaraq baş nazirin müavini Abid Şərifov kanalizasiya sistemi barədə danışıb və hər yağışdan sonra baş verən problemlərdə rəsmi qurumları günahkar hesab etməyib. Əksinə, o bildirib ki, şəhərin kanalizasiya kollektoru yoxdur və bunun salınması da külli miqdarda vəsait tələb edir. Üstəlik, bunun üçün paytaxtın bütün yolları sökülməlidir. Son aylar yağın yağışlar nəticəsində Bakının Binəqədi rayonu və digər ərazilərində yaranan problemlərlə bağlı məsələ

ləyə münasibət bildiren baş nazirin müavini ölkə.az-a açıqlamasında deyib ki, paytaxtda yaranan bu cür problemlərin səbəbi Bakı şəhərində yağış kanalizasiyasının olmaması ilə əlaqədardır.

**Onun sözlərinə görə, Bakı şəhərində yağış kanalizasiyasının qurulması üçün milyardlarla vəsait tələb olunur:** "Məgər güclü yağışlar Bakıdan başqa şəhərlərdə problem yaratmır? Yaxud da dünyada təkəcə Bakı şəhəri təbii fəlakətlərə, qışa, selə hazır de-



# Ekspertlər Abid Şərifovu "batıran" etirafdan danışdılar

Baş nazirin müavininin paytaxtın kanalizasiya sistemi barədə dedikləri narazılıqla qarşılanıb; günahkar kimdir?

yl? Birincisi, selə, leysana heç kəs əvvəlcədən tam hazır ola bilməz. Hər bir şəhərdə yağışlar problem yaradır. Digər tərəfdən isə Bakı şəhərində kanalizasiya kollektoru 50-60 il əvvəl salınıb. Çox təəssüf ki, bəzi mətbuat orqanları problemin kökünü anlamadan çəşdirici məlumatlar yayır. Bakıda yağışlar yağın zaman bir sıra qəzetlər ağıllarına gələni yazırdı. Ancaq onlar başa düşmür ki, Bakı şəhərinin kanalizasiyası 50-60 il əvvəl salınıb. Bakıda həmin vaxt cəmi 1 milyona yaxın əhali yaşayırdı. Ona görə də onda salınan kanalizasiya xətləri 1,5-2 milyon nəfərlik əhali üçün hesablanıb. İndi isə Bakı sürətlə inkişaf edir. Ancaq Bakının kanalizasiya xətləri indikindən bir neçə dəfə az saylı əhali üçün salınımışdı. Əgər yağış yağarsa və həmin yağış sularının axması üçün kanalizasiya xətləri yoxdursa, o zaman bunun qarşısını necə almaq olar? İndi Bakıda yağışdan sonra yaranan bütün problemlərin kökündə də məhz bu amil dayanır".

**A.Şərifov vurğulayıb ki, Bakı şəhərində kanalizasiya kollektorunun salınması elə də asan deyil:** "Bunun üçün gerek Bakı şəhərinin bütün asfalt yollarını dağıdıb, yenidən salasan. Ona görə də Bakıda yağış suları üçün nəzərdə tutulan kanalizasiya xətlərinin yüksək səviyyədə salınması hər hansı məmurun, icra başçısının bacardığı iş deyil. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, cənab prezident İlham Əliyevin tapşırığı ilə bununla bağlı müvafiq layihələr və onun iqtisadi



esaslandırılmalar hazırlanır. Bura Bakı şəhərinin kanalizasiya xətlərinin dəyişdirilməsi məsələsi də daxildir. Artıq paytaxtın kanalizasiya xətlərinin təqribən 70 kilometrə yaxın hissəsi yenilənib. Bu kanalizasiya yerin altı ilə tunellərlə gedir və heç kəs də onu görmür. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Yəqin ki, bunun icrasına yaxın illərdə başlanılacaq. Bundan sonra isə Bakının kanalizasiya xətlərinin yenidən qurulması işlərinə başlanılacaq. İndi Bakıda elə yerlər var ki, oradan keçən kanalizasiya xətləri 30 metr dərinlikdə yerləşir".

Ekspertlər isə bildirirlər ki, bu problemə Abid Şərifovun da günahı və məsuliyyəti böyükdür. Çünki illər əvvəl boş ərazilərdə tikinti aparılarkən, evlər tikilərkən, kanalizasiya sisteminin əvvəlcədən salınmasına nəzarət etməli olan şəxslərdən biri də məhz A.Şə-

rifovdur. Tikintiyə icazə kimi məsələlərdə onun da məsuliyyəti olduğundan, kanalizasiya xətti çəkilmiş ərazilərdə evlərin tikilməsinin qarşısını ala bilərdi.

**Ekspert Natiq Cəfərlı məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində Abid Şərifov yeni seçki qazanıb hökumət qurmuş bir qurumun nümayəndəsi kimi danışır:** "Sanki özü 20 ilə yaxındır ki, Nazirlər Kabinetində yüksək vəzifə tutmur. Əgər belə bir şərait yaranıbsa, bunun günahkarı tapılmalıdır. Abid Şərifov cəmiyyətə şikayət etməkdənsə, problemin səbəblərini araşdırıb tapmalıdır. Səbəbləri haqqında düşünmək lazımdır ki, nəyə görə bu, baş verdi? Nəyə görə ölkədə belə bir şərait yarandı? Əslində 2000-ci illərin əvvəllərində Bakıda tikinti bumu başlayarkən, çox xaotik bir tikinti aparılırdı. Korrupsiya sxemlərinə görə

tez-tez icazələr verilir. Təməllər qazılarkən sovet vaxtından qalmış kanalizasiya və yağış sistemləri yenilənmirdi, köhnələr yeniləri ilə əvəz olunmurdu. O zaman kanalizasiya və yağış sistemləri ayrı-ayrı idi. Yağışlar üçün xüsusi borular çəkilirdi. Çox zaman tikinti üçün təməl qazılarkən həmin boru xəttinə düşdükdə, ya sındırılıb dağıdırdı, ya da yağış xətləri kanalizasiya xətlərinə birləşdirilirdi. Bu da, sadəcə olaraq, kanalizasiya xətlərinin yüklənməsinə səbəb oldu".

**Ekspertin sözlərinə görə, sovet vaxtından qurulmuş infrastruktur həm də Bakının iki milyon əhalisi üçün nəzərdə tutulurdu:** "Amma indi Bakı-

da və Bakı ətrafında az qala 4 milyona yaxın əhali yaşayır. Kanalizasiya sisteminə də yağışlar yağarkən problem yaranır. Hökumətin yanaşması kökündən səhv olduğundan nəticə olaraq indi doğrudan da bu işləri yenidən qurmaq üçün həm böyük miqdarda vəsait lazım olacaq, həm də, obrazlı desək, Bakının altını üstünə çevirmək lazım olacaq. Çünki bəzən hətta böyük binaların söküntüsü, yenidən xətlərin çəkilməsi üçün yolların qazılması,

□ RÖYA

**E**rmənistanın hazırkı və keçmiş 3 vətəndaşı - Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gələrək Qarabağ həqiqətlərini etiraf etmələri Ermənistanda şok effekti yaradıb.

Düzdür, indiyədək bir sıra erməni ziyalıları Azərbaycana qarşı yol verilən cinayətlərdən bəhs edərək baş verənlərə görə İrəvanın məsuliyyət daşdığıni bildiriblər. Lakin Bakıya gələn ermənilərin ötən əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı abidəsi qarşısında baş əymələri, dəhşətli cinayətlərə görə Azərbaycan xalqından üzr istəmələri erməni lobbisinin və Ermənistandakı rejimin anti-Azərbaycan təbliğatını alt-üst etdi.

Serj Sərkisyan rejimini sərt şəkildə tənqid edən ermənilər iki xalq arasında əlaqələrin bərpasına yönəlik xeyli mesajlar verib. Erməni yazıçı Vahe Avetyan "Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq" deyib. O bildirib ki, Bakıda olduğu müddətdə düşmənçilik, ya da təhlükə hiss etməyib. "Bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Göz yaşları da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə dənəməsi da... Və onlar ayrılarkən mənə qucaqladılar". Vaan Martirosyan və Suzanna Çaqinyan da bənzər mövqədən çıxış etməklə Ermənistanda şok effektinin yaranmasına səbəkar olublar. Xatırladaq ki, oktyabrın 8-də qəfildən Azərbaycana gələn Avetyan vizasının olmaması səbəbindən hava limanından geri qaytarılmışdı. O zaman erməni mətbuatı bu faktı əldə bayraq edərək Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının mümkünsüzlüyü barədə iddialarının təsdiqləndiyini gözə soxmağa çalışmışdılar. Bununla işğalçı tərəf Serj Sərkisyanın "indi hətta bütün dünya da Dağlıq Qarabağ əhalisini Azərbaycanda yaşamağa inandırmağa çalışsa da, inanın ki, bu mümkün olmayacaq" iddiasının bir daha özünü doğrultduğuna diqqət çəkmək istəyirdi. Ancaq bu dəfəki gəlişdən sonra həm Ermənistan hakimiyyəti, həm də erməni mediası özünü karlığa və korluğa vurub. Sanki nə ermənilər Bakıya gəlib, nə də ədalətli mövqədən çıxış ediblər.

Bakıya Milli QHT Forumunun prezidenti Rauf Zeyninin dəvəti ilə gələn erməni ziyalılar "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransda da kifayət qədər normal mövqə sərgiləyiblər. Bu gəlişi şərh edən bezi ekspertlər yenidən "xalq

diplomatiyasının" işə salındığı və artmaqda olan gərginliyi bu yolla səngidilməsinə yönəlik işlərə start verildiyini güman edirlər. Qeyd edək ki, illər öncə Azərbaycan və Ermənistan ziyalıları, QHT rəhbərlərinin qarşılıqlı səfərləri olmuşdu. Lakin sonda erməni tərəfin yaramazlığı sayəsində bu səfərlərə nöqtə qoyulmuşdu. Bu dəfə isə qarşılıqlı səfərlərdən söhbət getmir, ermənilər Bakıya gəlməyə qərar veriblər. Özü də bu hadisə Qarabağ cəbhəsində kifayət qədər gərginliyin hökm sürdüyü, düşmənin "İsgəndər" raket-kompleksləri ilə bağlı təhdidlərinə cavab olaraq Azərbaycanın da öz tərəfindən zəruri hazırlıqları həyata keçirdiyi, 60 min nəfərlik şəxsi heyət və bütün qoşun növləri üzrə irimiqyaslı hərbi təlimlərə başlayacağını elan etməsindən sonraya təsadüf edir. Ermənistanda Azərbaycanın hazırlıqları kifayət qədər narahatlıqla qarşılanır. Xüsusilə də Azərbaycan prezidentinin Qarabağ ermənilərinə Azərbaycanın tərkibində muxtar respublika statusundan başqa hər hansı güzəştin edilməyəcəyi barədə qəti mövqeyindən sonra Ermənistanın danışıqlardan imtina qərarını açıqlaması müharibənin başlamasının an məsələsi olduğu ehtimalını gücləndirib. Bu mənada gümanlar var ki, ermənilərin gərginliyi azaltmağa, müharibədən qaçmağa, bənşəyə yönəlik Bakıda səsləndirdikləri fikirlər dolayısı ilə Ermənistanın da xilasına yönəlib. Çünki növbəti müharibə riski aprel müharibəsinin fəlakətlərini kölgədə qoya, Naxçıvanın 50 km-liyindəki İrəvan başda olmaqla Ermənistanın yer üzündən silinməsi ilə nəticələne bilər.

Üstəlik, bölgədə növbəti dağıdıcı müharibənin baş verməməsi üçün çağırışlar edən beynəlxalq təşkilatlar da bu kimi təmaslar yolu ilə gərginliyin azaldılmasında çox maraqlıdır. Təsadüfi deyil ki, həmsədr ölkələrin rəsmilərinin son bəyanatlarında daha çox bir məqam vurğulanır: xalqların sülhə hazırlanması. Düzdür, onlar xalqların sülhə hazırlanmasından danışarkən işğal olunmuş ərazilərin dərhal azad edilməsi tələbini səsləndirməyi "unuudur". Eyni zamanda dövlət başçılarına xitabən sülh hazırlığına töhfə verməklə bağlı absurd çağırışlar edirlər. Hansı ki, işğalçı Ermənistan ordusu Azərbaycan ərazisini tərk edərsə, nə müharibə təhlükəsi qalacaq, nə də mülki ermənilərin təhlükəsizliyi üçün problem yaranacaq. Fakt budur ki, Qarabağ erməniləri bir çox hallarda erməni ordusunun qarşısında siper rolunu oynayır və nəticədə onlar da itki verirlər. Amma

Bakıya gələn erməni ziyalılar bir daha şahid oldular ki, Azərbaycanın şəhər və rayonlarında yaşayan 30 mindən artıq erməni hər hansı təqibə məruz qalmadığı kimi, Qarabağdakı dinc sakinlərin də azərbaycanlılarla birgə yaşaması tamamilə mümkündür. Buna görə də başlamış prosesin davamlı olacağını demək mümkündür.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni də deyib ki, əsas qeyri-hökumət qurumları, mədəniyyət, ədəbiyyat xadimləri sülh danışıqlarının aparılmasına töhfə verməlidir. "Sül-

nü tanıdıklarını bildirdilər. Həmçinin əsas odur ki, onlar baş və rən cinayətlərə görə Ermənistan rəhbərliyinin və separatçı rejimin günahkar olduğunu etiraf etdilər. Onlar da etiraf etdilər ki, Qarabağdakı erməni ictimaiyyəti birgə yaşayışı istəyir. Onlar da görür ki, Azərbaycanın inkişafı, dünyadakı nüfuzu Ermənistanla müqayisələnməz dərəcədə üstündür".

**B.Səfərov belə təmasların davam etməsinə faydalı sayır:** "Bu kimi səfərlər olmalıdır. Ermənilər gəlib Azərbaycanın inkişafını öz gözləri ilə görməlidirlər.

Üçüncü ölkələrdə fikir mübadiləsi aparılmalıdır". **Politoloq Bakıdakı təmasların faydalı olduğunu qənaətdədir:** "Birincisi, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusuna razı olduqlarını dedilər. Bu, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın "Sputnik" agentliyinə verdiyi son müsahibədə "Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər" fikri ilə də üst-üstə düşür. İkincisi, Bakıya gələn ermənilər Xo-

nilərle ünsiyyət qurmağa və onları Bakıya dəvət edib müxtəlif konfranslarda iştirak etməsinə şərait yaratmağa hazırdırlar".

**E.Şahinoğlu da təsdiqlədi ki, 3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb:** "Məsələ burasındadır ki, ermənilərin Bakıya gələrək "Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla iki dövlət normal münasibətlər qurmalıdır" demələri Ermənistanın siyasi dairələ-

## Bakıya gələn ermənilər - "xalq diplomatiyası" yenidən qayıdır?

Üç erməni fəalın Bakıdakı bəyanatları Ermənistanda şok effekti yaradıb; ekspertlər yeni bir mərhələnin başladığını düşünürlər



**Bayram Səfərov:** "İstər xalq diplomatiyası olsun, istər beynəlxalq, bizim bütün torpaqlar işğaldan azad olunmalıdır"



**Elxan Şahinoğlu:** "Erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir"

hün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var". Bunu isə V.Avetyan deyib.

**"Bütün Ermənistan Azərbaycan xalqının qarşısında üzr istəməli, baş əyməlidir, təkəvə Bakıya gələn 3 erməni yox. Eyni zamanda bizim bütün torpaqlar işğaldan azad olunmalıdır. İstəyir xalq diplomatiyası olsun, istər beynəlxalq. Biz dədə-baba torpaqlarımıza qayıtmalıyıq".**

Bu fikirləri isə Şuşa İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov "Yeni Müsavat"a açıqlamasında bildirdi. İcra rəhbəri qeyd etdi ki, Bakıya gəlmiş ermənilərlə onun arasında hər hansı təmas olmayıb: "Yəqin ki, QHT-lərlə görüşlər planlaşdırıldığı üçün bizim görüş olmadı. Ancaq onlar nə həll edəcək ki? Görüşə də bilirdik, amma bu, elə də vacib deyil. Əsas odur ki, onlar gəlib baş əydilər, üzr istədilər, Azərbaycanın ərazi bütövlüyü-

Vaxtilə qarşılıqlı səfərlər olanda Sərkisyan açıq etiraf etmişdi ki, bu kimi səfərlər onun ziyanıdır. Hətta demişdi belə təmaslar olandan sonra bizə ehtiyac olmayacaq".

Düzdür, illər öncə belə səfərlər oldu. Amma o zaman prosesdə hər iki ölkənin rəhbərliyinin də iştirakı var idi. İndiki təmaslar isə Ermənistan iqtidarının iradəsi əleyhinədir. O mənada bu kimi əlaqələr prosesi irəli apara bilərmi?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a bildirdi ki, istənilən halda xalq diplomatiyasını genişləndirmək vacibdir: "Qoy beynəlxalq aləm görsün ki, biz torpaqlarımızı hərbi yolla azad etməyə hazır olmaqla yanaşı, qarşı tərəflə dialoqun genişlənməsində də maraqlıyıq. Düşmən tərəf belə təmaslara mane olursa, lap yaxşı. Bir daha dialoqdan kimin yayındığını beynəlxalq aləmə göstərəcəyik. Ancaq azərbaycanlılarla dialoq aparmaq istəyən ermənilər az deyil. Onlarla


calı soyqırımı abidəsini ziyarət etdilər. Bu, Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafıdır. Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardığını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər. Erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir. Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan hakimiyyətinin illərdir apardığı "azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil" təbliğatı alt-üst oldu. Azərbaycanlılar bütün ermənilərə nifrət etmirlər. Azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını qəbul edən, o cümlədən Xocalıda soyqırımın baş verdiyini etiraf edən ermə-

rində şok effekti yaradıb. Çünki Ermənistan hakimiyyəti artıq qorxmağa başlayacaq ki, Ermənistanda Bakıya gələn ermənilər kimi düşünənlər az deyil. Şəxsən mən özüm xarici ölkələrdə müxtəlif erməni ekspertlərlə görüşüb fikir mübadiləsi apararkən onlar da Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasını mümkün sayırdılar, sadəcə, bunu açıq deyə bilmirdilər, Ermənistana qayıtdıqda repressiya olunacaqlarından qorxurdular. Bunun əksi mümkün deyil. Azərbaycanın hətta hakimiyyətə qarşı ən qatı müxalif olan fəali İrəvana gedib "Dağlıq Qarabağ müstəqil və ya Ermənistanı aid olmalıdır" deməz. Rəsmi Bakının bu siyasəti genişləndirməsinə ehtiyac var. Sərkisyan qatı müxalif olan başqa fəallar da var. Həmin fəallar da dialoq qurmağa ehtiyac var. Doğrudur, onlar Dağlıq Qarabağa bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq bilirlər ki, Azərbaycanla müharibə şəraitində yaşamaq Ermənistanı uçuruma aparır".

1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olublar. Səbiq dövlət məmurları arasında hazırda həbsdə olanlar, xarici ölkələrə səfir göndərilənlər, Avropada mühacir həyatı yaşayanlar, postları digər vəzifə ilə əvəz olunanlar kifayət qədərdir. Keçmiş iri rəhbər dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur. Bunun üçün də son 23 ildə yüksək vəzifələrdə çalışan səbiqlərin bəzilərini yaddaşlara qaytardıq. Əslində bu siyahıya müstəqillik qazandığımız ilk illərdən başlaya bilərdik. Lakin 1991-93-cü illərin gərgin dövr olduğunu, vəzifələrin əldən-ələ keçdiyini nəzərə alaraq, indiki hakimiyyətin dövründən başladırıq.



Surət Hüseynov



Rəsul Quliyev

**1. Surət Hüseynov**-1993-94-cü illərdə baş nazir postunda çalışıb. Sonradan vəzifəsindən uzaqlaşdırılan və ömürlük həbs cəzasına məhkum edilən S.Hüseynov 2005-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Hazırda bizneslə məşğuldur.

**2. Rəsul Quliyev**-Milli Məclisin ilk sədri olub. 1996-cı ildə vəzifəsindən istefa verib və bu günə qədər Amerikada siyasi mühacir həyatı yaşayır.

**3. Vaqif Novruzov**-1993-94-cü illərdə daxili işlər naziri olub. Hazırda onun Bakıda olduğu, Mərdəkanda yaşadığı deyilir.

**4. Fikrət Yusibov**-1994-99-cü illərdə maliyyə naziri olub. Hazırda iqtisadçı ekspertdir. Mətbuatda daim iqtisadi müsahibələri ilə gündəmdədir. Onun işini Əvəz

Ələkbərov davam etdirib. 2006-cı ildən Ə.Ələkbərovu Samir Şərifov əvəz edib.

**5. Əli İnsanov**-1993-2005-ci illərdə səhiyyə naziri olub. 2005-ci ilin oktyabrında həbs edilən Ə.İnsanov 11 il həbs cəzası alıb. Ötən ay həbs müddəti başa çatan səbiq nazirə qarşı əlavə cinayət işi açılıb.

**7. Fərhad Əliyev**-2001-2005-ci illərdə iqtisadi inkişaf naziri postunda çalışıb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə pezidentin sərəncamı ilə cəzanın çəkilib.

# İşdən çıxarılan nazirlər- kimlər haradadır?

Onların arasında bizneslə məşğul olanlar da var, ekspert kimi fəaliyyət göstərənlər də...




Vaqif Novruzov



Namiq Abbasov



Eldar Həsənov



Həsən Həsənov

məmiş hissəsindən azad edilib. Azadlığa çıxdıqdan sonra səbiq nazir Avropaya mühacirətə gedib. Hazırda Almaniyada siyasi mühacirdir.

**8. Nəriman İmranov**-1993-ün iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin nazirliyin təcridxanasından qaçırılmasının təşkilinə görə vətəne xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib.

2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb. Bakıda evi

olsa da, hazırda N.İmranov Rusiyada yaşayır.

**9. Namiq Abbasov**-1995-ci-2004-cü illərdə milli təhlükəsizlik naziri işləyib. Nazir postundan uzaqlaşdırıldıqdan sonra N.Abbasov 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistanda səfiri olub. Hazırda təqaüddədir.

**10. Namiq Abbasovu əvəzləyən sonuncu MTN rəhbəri Eldar Mahmudov** olub. Nazirlikdə bütün çevrəsi həbs edilən, lakin özü həbs edilməyən Mahmudov son bir ilin əsas gündəmdə olan şəxslərdən biri

dir. Onun Bilgəhdəki bağ evində yaşadığı bildirilir. Ötən ilin oktyabrındakı "MTN inqilabı"ndan sonra nazirliyin adı dəyişdirilib. Hazırda Dövlət Təhlükəsizlik Xidməti adlanır ki, ona da Mədət Quliyev rəhbərlik edir.

**11. Səfər Əbiyev**-1995-2013-cü illərdə müdafiə naziri olub. 18 illik fəaliyyəti dövründə ordunun vəziyyətinə görə daim tənqidlərə məruz qalan Əbiyev postundan uzaqlaşdırıldıqdan sonra tamamilə siyasi səhnədən çəkilib. Onun harada yaşadığı belə məlum deyil. Bəzi məlumatlara görə, səbiq nazirin

Çexiyada çoxsaylı mülkləri var və hazırda o, Praqada yaşayır.

**12. Eldar Həsənov**-1995-2000-ci illərdə baş prokuror olub. Vəzifəsindən getdikdən sonra müxtəlif vəzifələrdə çalışan E.Həsənov hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya Herseqovinada səfiridir.

**13. Həsən Həsənov**-1993-98-ci illərdə xarici işlər naziri işləyib. Sonralar Həsənov 2004-2010-cu illərdə Macarıstanda, hazırda isə Polşada səfiridir.

□ Cavanşir ABBASLI

# Qarabağa PKK yerləşdirilməsi ilə bağlı xəbərə hərbi ekspertdən reaksiya

**Üzeyir Cəfərov:** "Onlar Dağlıq Qarabağ ərazisində yerləşəcəklərsə, sabah çox rahatlıqla ölkəmizə qarşı müxtəlif terror əməlləri də həyata keçirə bilərlər"

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ər "Yeni Müsavat" a son müsahibəsində Azərbaycana xalqına və dövlətinə çağırış edib. Diplomət Türkiyədə PKK-ya qarşı aparılan genişmiqyaslı əməliyyatlardan bəhs edərkən deyib ki, terrorçular indi də sığınmaq üçün yeni məkan axtarırlar və bu ünvanlardan biri də Azərbaycanın işğal altındakı əraziləridir.

T.Ər Azərbaycan hakimiyyətinə, siyasi partiyalara, vətəndaş cəmiyyəti təşkilatlarına və ümumiyyətlə, Azərbaycan toplumuna xitabən deyib: "Lütfən, ayıq olun, kürdçülərin əl-ayağını yığışdırın! PKK sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçür, yeni binalar inşa edirlər. Kəlbəcərdə "Kızıl Kürdistan"ı quranlar və onun toxumları ermənilərlə iş-

birliyi içərisindədirlər. Bu, Azərbaycan üçün böyük bir məsələdir, gec olmadan tədbirlər görülməlidir. Yoxsa sonra Azərbaycan bu problemin altından çıxma bilməz".

**Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu həyəcanlı çağırışa ciddi reaksiya verilməli olduğunu qənaətinə gəlir:** "Həqiqətən də uzun müddət PKK və bu tip terror və bölücülük siyasəti aparən digər təşkilatlara dünya

dövlətlərinin o qədər də ciddi əhəmiyyət verməməsinin nəticəsidir ki, bu gün demək olar ki, yer kürəsinin hər yerində milyonlarla insanı və maddi resursları cəlb olunub ki, bu faciəvi, insanlıqdan kənar hərəketləri ilə daha da azğılaşan belədən dünyanı xilas etsinlər. Və "gec olsun, güc olsun" prinsipindən çıxış edən dünya gücləri PKK və digər terrorçu qüvvələrə qarşı nəhayət ki, praktiki tədbirlərə keçdilər. Xüsusən də son vaxtlar çox ciddi zərbələr alan PKK-çılar indi canlarını qurtarmaq üçün müxtəlif yollar arayırlar. Onların bir qisminin hətta Azərbaycanın işğal altında olan, erməni vandalları tərə-

findən dağıntılara məruz qoyulan Dağlıq Qarabağ bölgəsinə və rayonlarına yerləşdirilməsi ilə bağlı məlumatlar da artıq heç kimdə təəccüb doğurmur".

**Ü.Cəfərov qeyd etdi ki, prinsipə PKK-nın da, ermənilərin də eyni mərkəzdən idarə edildiyi sırr deyil:** "Amma bu yaramazların Qarabağ ərazisində kütləvi şəkildə yerləşdirilməsinə və qərarlaşmasına əsla yol vermək olmaz! Unutmamaqlıq ki, PKK döyüşçüləri arasında xeyli sayda milliyyətə erməni olan şəxslər də olub və var. İndi onlar Dağlıq Qarabağ ərazisində yerləşəcəklərsə, sabah çox rahatlıqla ölkəmizə qarşı müxtəlif terror əməlləri də



həyata keçirə bilərlər. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, Azərbaycanda kifayət qədər yaxşı tanınan Turqut Ərin gündəmə gətirdiyi və həyəcan təbili kimi qəbul olunmalı olan bu məsələ sıradan adi bir məsələ sayılmamlıdır. Mən də o fikri bölüşürəm ki, həm hakimiyyət, həm də bütövlükdə siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, Azərbaycan toplumu "Kürdçülərin əl-ayağını yığışdırın!" çağırışına hərtərəfli dəstək verməlidirlər. PKK-nın sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçməsi prosesinə sət təpki göstərilməzsə, yaxın gələcəkdə biz çox ciddi problemlərlə baş-başa qalacağıq. Bunu unutmamağımız lazımdır. Erməni-PKK birgə fəaliyyəti bizim üçün daha ağır və fəlakətli vəziyyət yarada bilər".

Hərbi ekspert "Yeni Müsa-

vat" a dedi ki, məsələ ilə bağlı konkret addımların atılmasını zəruri sayır: "Hesab edirəm ki, Türkiyənin son vaxtlar PKK-ya qarşı həm öz ərazisində, həm də Suriya və İraqda vurduğu sarsıdıcı zərbələrdən sonra sağ qalıb dünyanın ayrı-ayrı nöqtələrinə qaçmağa, canlarını salarəm ki, həm hakimiyyət, həm də bütövlükdə siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, Azərbaycan toplumu "Kürdçülərin əl-ayağını yığışdırın!" çağırışına hərtərəfli dəstək verməlidirlər. PKK-nın sürətlə İrandan, Rusiyadan və Türkiyədən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı hər gün boş şəhər və kəndlərə köçməsi prosesinə sət təpki göstərilməzsə, yaxın gələcəkdə biz çox ciddi problemlərlə baş-başa qalacağıq. Bunu unutmamağımız lazımdır. Erməni-PKK birgə fəaliyyəti bizim üçün daha ağır və fəlakətli vəziyyət yarada bilər".

□ Cavid TURAN